




SƏTTAR MÖCÜZƏSİ



Hələ uşaq idim, orta məktəbdə oxuyurdum - 132 sayılı məktəbdə. Məktəbimiz şəhərin mərkəzində yerləşirdi. Özbəüzda İcarışəhər, bir yanda İncasənat muzeyi, yaxınluqda - Ədəbiyyat muzeyi, Kəhnə adamların dediyi kimi, qubernator parkı, Filarmoniya, digər tərəfdə Nizami parkı, Sabir bağı və s. Şəhərin bu hissəsinin qaynar hayatı səni öz aşığuna alır, sanki sırlı bir alarma düşürsan. Burada tanınmış adamlarla tez-tez görüşmək olurdu - onlar çox əlçatmaz görünürdü...

Həmin maşhurlar arasında Səttar Bahlulzadə da vardi və mənəm diqqətimi daha çox çakirdı. Tünd yaşıl, çox köhnə pləsi, başına qoyduğu beretin altında çıxan ağ saçları, uzun barmaqları (onlar sanki firça idi) və nəhayət, gözləri... Bu gözlərdə çox şey vardi. O qədər çox ki, rəngini ayrd etmək mümkün deyildi: yaşıl da demək olardı, boz da, mavı da. Har şeydan avval bu gözlərdə bir qəm, qışsa, kader, bir sehr, sırr var idi. Bu gözlərdə bir möcüza vardi. Dünyaya tanımış, tabiatı sevmək, onu vəsət etmək möcüzəsi. Gözləri deyirdi ki, o, çox yaxşı adamdır. Gözləri sanki güzgü idi və bu güzgü bütün gözəllikləri aks etdirirdi. Hər halda mən uşaq aqlımla belə qavrayırdım. Bəlkə de heç bilmirdim ki, o, dahi rəssamdır, nə vaxt öyrəndiyim də yadına galmir. Amma "Kapazın göz yaşları"nın reproduksiyası hənsişa jurnalda çıxandan sonra bildim ki, bunlar mahz Səttar Bahlulzadənin gözəlləridir. Uzun müddət həmin tablonun reproduksiyasını divara vurub baxmaqdən doymaddım, ta şəkil solub rəngini itirinca...

Kəçən il görkəmlü rəssamın 110 yaşı tamam oldu. Onun yaradıcılığına bir daha ekskurs etdim. Və yenə də heyran qaldım. Hansı tablosuna baxırsansa, səni elə cəlb edir ki, sehrindən qurtara bilmirsən.

Sevil Əhmədova

F.Köçərli adlına Respublika Uşaq kitabxanası
Məlumat-biblioqrafiya şöbəsinin müdürü

Şərq klassikasında narlar həmisi od-alov rəmzi olub. Rəssamlarımız da öz yaradıcılıqlarında nara xüsusi yer veriblər. Toğrul Nərimanbəyovun narları al qırmızıdır, sanki alışb-yanır, elə bilişsan ki, bu saat partlayacaq və içində nar qız çıxacaq. Şehri bir qız... Səttar Bahlulzadənin narları tamam başqadır. Bu narlarda bir zəriflilik var. Onlar üzdən sarıdır, rəngi al qırmızı deyil, lakin içindən görünən nar danəcikləri isə al qırmızı, hatta deyerdim ki, qara qırmızıdır. Sanırsan ki, bu nar danələri Səttarn öz idir, öz dərdidir, kədəridir, elə bil bə daqıqa alışb-yanmağa, alovlanmağa, özünü də ona baxanları da yandırıb qarsımaşa hazırlırdı...

"Analar yanar ağlار" tablosuna necə heyran olmayasan. Bu gila-gila yanın şamlarında ana olan hər kəsi duymayan və yaxud öz ananı anmayıyan. Onların içində Səttarin dünyada an çox sevdiyi bir adamı - anasını görməyəsan...

"Daşaltı"nın seyr edib itirdiyimiz Daşaltınnın təassüfunu, təassübünü çəkməmək mümkün deyil. Man heç vaxt Daşaltıñ görməmişəm. Bu tablo isə mənə itirdiyimizin qiymətini, yəni qiymətsizliyini anladır.

"Gülüstən"ə baxmaqdən doymursan. Tablonun bayaklılığı, göyərçinlərin və çiçəklərin ağılığı, təmizliyi, səmanın maviliyi, aydınlılı sülhdən, əmin-amanlıqlıdan xəber verir və sanki bütün insanları xoş galacaya, dinc hayata, xoşbəxt hayata səsləyir.

"Tanrıya səhəbat"ı dinləyində içində bir üzüntü dürs - sanki Tanrıının hüzurundasən. Canında bir titrəmə, qorxu var. İndi hesabat verməlisən, yaşadığın uzun ömrün, günlərinin hesabatını. Və bu, səni agar az da olsa, ömrün qalıbsa, səhvlərinin düzəltlməyə, saflığa, insanlığa, vicedanə səsləyir.

Ela bilişən ki, Səttar da Tanrı ilə səhəbətindən alnıaçıq, üzüağ çıxıb... ♦

